

“N” hərbi hissəsinin polkovnik-leytenantı Raquf İbrahim oğlu Orucov Tərtər istiqamətində dünən gedən döyüslərdə şəhid olmuşdur. Qəhrəmanın nəşri Sumqayıt şəhərindəki 14-cü məhəllədə yaşadığı evinə vidaslaşmaq üçün gətirilmişdi. Ora çatanda binanı üzük qaşı kimi əhatəyə alan böyük izdihamla qarşılaşdı. İgidlə vidaslaşmağa gələn minlərlə sakinin başı üstündə saysızhesabsız Azərbaycan bayraqları dalgalanırdı.



“Qardaşım Vətən üçün doğulmuşdu”

İzdihamın içindən bir nəfər “Şəhidlər ölməz, Vətən bölməz” şurəsini səsləndirir, sonra hamı onu ucadan təkrar edirdi.

“Yaşasın Qarabağ, yaşasın Azərbaycan!”, “Azərbaycan əsgəri, keç səngerdən irəli” şurəsini durmadan səsləndirilirdi.

Ölüm bu izdihamın içində aciz və ciliz görünürdü. İstefada olan hərbçi Hüseyn Novruzov Raquf Orucovu belə xatırlayır:

-1992-ci ildən Cəbrayıllı rayonunun könüllülərdən ibarət batalyonunda onunla birlikdə ciyin-ciyan vuruşmuşuq. Murova gedəndə hər ikimiz bölük komandiri olduq, kəşfiyyat bölgüsüne rəhbərlik edirdi. Onu yaxından tanıyan hər bir kəs Raquf haqqında saatlarla danışmaqdən yorulmaz. Xalqımızın ən igid, ən vətənpərvər zabitlərindən biri idi. Onun qədər vətənini sevən, torpağına bağlı ikinci bir insan görməmişdim. Mərdliyinin, qorxmazlığının həddi-hudu yox idi. Bir yerde qulluq etdiyimiz zaman kəşfiyyat dəstəsi ilə ermənilərin nəzareti altında olan torpaqlara keçib döyüş tapşırığınından savayı iki düşmən əsgərini də esir götürüb getirmişdi. Murovdan sonra Ağdamda hərbi hissənin komandiri oldu, hamı onun igidiyiye baş əyirdi.

Raqufu yaxından tanıyanlardan biri də ehtiyatda olan zabit Rasim Fərşidov xatırlayır ki, Murovdan qərargahda kəşfiyyat xidmətinin rəisi vəzifəsində çalışanda o kiçik leytenant idi:

- İlk görüşdən yadımda çılgın və döyüşkən bir hərbçi kimi qalıb. O, zabitlərin ən cəsuri idi. Ən mürəkkəb və təhlükəli əməliyyatlara göz qırpmadan, çəkinmədən gedirdi. Onunla dəfələrlə birlikdə ağır tapşırıqları yerinə yetirmişik. İgidliyi və rəşadətinə görə ulu öndər Heydər Əliyevin özü onu Fəxri



fərmanla təltif edib. Ona vaxtından əvvəl kapitan rütbəsi verilib. Medalla təltif olunub. Cəsurluğuna görə istənilən mükafata layiq zabit idi. Doğulduğu torpaq işgaldə olduğuna görə həmişə döyüşə can atardı. O, Ağdamda hərbi hissəyə rəhbərlik edəndə tez-tez yanına gedirdim, görüşürdük. Deyirdi ki, bura mənim vətənimdir, bu torpaqlar cənnət qoxuyur, buralardan gedəsi deyiləm.

Raquf Orucov bölük komandiri kimi kəşfiyyata ge-



də bilmezdi. Lakin dözmürdü, gedirdi. Bir dəfə növbəti dəfə kəşfiyyata gedən Raquf vəziyyətin ağırlaşdığını, düşmənlərin onu üzə çıxara biləcəyini hiss edir və ratsiya ilə vəziyyətlə bağlı məlu-

mat verir: “Artıq düşmənin arxasına keçmişik və mən düz onların qərargahının üstündəyəm. Nəsə bir az duyuq düşüblər, ola bilər ki, məni görsünlər”. Hərbi hissədən ona qaranlıq düşənə-

dək gözləməyi təklif edirlər. “Gecəyədək gözləsək vəziyyət yüz dəfə dəyişə bilər, dəha da ağırlaşar”- deyərək o, mövqeyini gündüz, elə düşmənin gözü qarşısında terk edir. Bu addımı atmaq üçün kəşfiyyatçıya cəsarətdən başqa daş kimi ürkə, dəmir kimi möhkəm əsəblər lazımdır. O bütün planları daqiq cizmişdi, kəşfiyyat tapşırığını tam yerinə yetirmişdi. Raquf təyin olunan yerə vaxtında gəlib çıxmış və kəşfiyyat bölgüsünü də özü ilə sağ-salamat getirmişdi.

Qəhrəmanla vidaslaşmağa onu 1992-ci ildən üzü bəri tanıyan, mərdliyinə, rəşadətinə baş əyən onlarla doslu gəlmişdi. Əvvəl bir neçə minlə ölçülü izdiham getdikcə böyüyür, gələnlərin sayı artıq on minlərlə ölçüldür. Cəbhə dostları etiraf edirdilər ki, istəsəydilər belə onda qüsər tapa bilməzdilər.

Polkovnik-leytenant R.Orucov hamının güvən-

bildiyi dürüst bir insan idi. 18 yaşından ömrünün son gününədək döyüş bölgəsində olub, Ağdamda şəhid olan anasının, qohumlarının qanını almağı qarşısına məqsəd qoymuşdu.

İgidin qardaşı Zabil Orucov dəfn mərasimində gələnlərə müraciət etdi. Biz orada qəhrəmanın qardaşının dilindən heç vaxt, heç yerde, heç kimdən eşitmədiyimiz sözləri eşitdik:

- Yanımda olduğunuzu görə, itkimizə şərīk olduğunuza və ona bəslədiyiniz rəğbətə görə size minnətdaram. Qoy, qardaşımın bu şərəflə yolu hər birimizə nəsib olsun. Qardaşım vətəni özü qədər sevirdi, özü də bir vətənə bərabər oğul idi. Ona

daha böyük iş təklif olundan kabinet adamı deyiləm deməşdi: “Anam Ağdamda şəhid olub, bu torpaq da mənim döyüş yerimdi”.

Mən Ağdamdan yüzlərlə adam zəng vurub, deyirdilər ki, Raquf Ağdam torpağında yüksək təpədəki Bayraq meydanında dəfn olunmalı idi. Biz döyüşə onun məzarının ayağından getmək istəyirik. Onun uyuduğu torpaq gələcək nəsillərin and yeri olmalıdır. Mən qardaşımın dirisini də, nəşini də eyni məhəbbətlə sevdiyiniz üçün hər birinize minnətdaram. Dünen elə biliydim ki, qardaşımı əbədi itirdim, lakin burası gələn hər bir kəs məni inandırdı ki, qardaşım sağıdır, o sadəcə şəhidliyin zirvəsinə yüksəlib. İndi yüzlərlə qardaşım kimi igaidlər düşmənle üz-üzə dayanıb. Mən fəxr edirəm ki, qardaşım vətən üçün doğuldu. Bize rahat olacaq ki, kimsə burda ağlamasın, hanımınız gözlerinizi yaşıntı silin və qardaşımı son mənzilə təbəssümlə, alqışlarla yola salın. Mən heç vaxt, heç yerde belə danışa bilməzdəm, bu sözləri də axtarıb tapmaddım...

Şəhidin evindən Şəhidlər xiyabanına kimi uzun yolu alqışlar kəsilmədi. Bayraqları dəniz kimi dalgalanan izdiham dəniz sahilindəki Şəhidlər xiyabanına yan alanda biz ikinci bir şəhid tabutunu gördük. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 1989-cu il təvəllüdü Murad Vaqif oğlu Məmmədov da Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Atası Vaqif kişi təmkinli və sakit idi, fikirləri aydın, nitqi də nur saçırı:

- Özüm biləsuvərliyam, amma burada yaşayıraq. Elə əcəl var ki, atanı çökdürür, eləsi də var ki, ucalıq gətirir. Torpaq uğrunda ölü varsa o vətəndir. Bizim torpaq uğrunda apardığımız mübarizə ədalətlidir və tek mənim övladım şəhid deyil, minlərlə şəhid vermişik. Allah onların qəbrini nurla doldursun. Hamı kimi fəxr edirəm ki, mənim də oğlum Vətəni, torpağı uğrunda şəhidlik zirvəsinə callıb. Vətən sağ olsun! Cənab Prezidentimizin müdrikliyi sayəsində tez bir zamanda Qarabağ torpağını işğaldan azad edək.

Səhidlərimiz Sumqayıtda torpağa tapşırıldı. Avtomat silahlardan yaylım atəşləri açıldı.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin rəsmləri, şəhidlərin döyüş dostları və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirdi.

**Bahadur İMANQLIYEV,
Ağaeli MƏMMƏDOV (foto)**
“Azərbaycan”